



# BİNƏQƏDİ

Azərbaycanda  
bütün  
seçkilər  
demokratik  
dəyərlərə  
söykənir  
səh.4

№38 (132) | 9 oktyabr 2015

İCTİMAİ-SİYASİ QƏZET

Qiyməti: 40 qəpik

## Qarşılıqlı təcrübə mübadiləsi aparılacaq



Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev oktyabrın 2-də Türkiyə Respublikasının gömrük və ticarət naziri Cenap Aşçının başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.

Azərbaycan və Türkiyə prezidentlərinin iştirakı ilə Ankarada Türkiyə-Azərbaycan Yüksək Səviyyəli Strateji Əməkdaşlıq Şurasının iclasında iki ölkənin gömrük orqanları arasında birgə komissiyanın yaradılması ilə bağlı qəbul edilən qərara uyğun olaraq Bakıda komissiyanın ilk toplantısının keçiriləcəyini vurğulayan nazir Cenap Aşçı bildirib ki, dövlət başçılarının səviyyəsində qəbul edilən qərarların icrasının reallaşdırılması qarşısında duran vəzifələrdən biridir.

Prezident İlham Əliyev Türkiyə-Azərbaycan Yüksək Səviyyəli Strateji Əməkdaşlıq Şurasının toplantılarının məzmunlu olduğunu və orada qəbul edilən bütün qərarların icrasının önəmli qeyd edib. İki ölkənin gömrük orqanlarının birgə komissiyasının fəaliyyətdə başlamasının əhəmiyyətinə toxunan dövlətimizin başçısı komissiyanın iclasında bu sahə ilə

bağlı müxtəlif məsələlərin müzakirə ediləcəyinə, qarşılıqlı təcrübə mübadiləsinin aparılacağına ümidvar olduğunu bildirib.

Ulu öndər Heydər Əliyevin "Bir millət, iki dövlət" kəlamını xatırlayan Cenap Aşçı Türkiyənin Azərbaycan ilə bütün istiqamətlərdə, o cümlədən gömrük sahəsində çox yaxşı əlaqələrə malik olduğunu vurğulayaraq bu sahədə ölkələrimiz arasında qarşılıqlı təcrübə mübadiləsinin aparılmasının hər iki tərəf üçün böyük əhəmiyyət daşıdığını deyib.

Ölkələrimizin bütün məsələlərdə bir-birini dəstəklədiyini deyən dövlətimizin başçısı digər sahələrdə olduğu kimi, gömrük orqanları arasında əməkdaşlığın da yüksək səviyyədə olmasının önəmli qeyd edib. Dünyada gedən maliyyə-iqtisadi böhran şəraitində ölkələrimizin gömrük orqanları qarşısında mühüm vəzifələrin daşdığını deyən Prezident İlham Əliyev iqtisadi böhranın nəticələrinin aradan qaldırılması, təhlili və gömrük orqanlarının işinin təkmilləşdirilməsində birgə fəaliyyət göstərməyin vacibliyini qeyd edib.

## Azərbaycan Prezidenti İlham Əliyevin bölgələrə səfəri

Dövlətimizin başçısı bir sıra sosial obyektlərin açılışında iştirak edib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev oktyabrın 6-da Ucar rayonuna səfərə gəlib. Dövlətimizin başçısı əvvəlcə Ucar şəhərinin mərkəzində xalqımızın ümummilli lideri Heydər Əliyevin abidəsi önünə gül dəstəsi qoyub.

Prezident İlham Əliyev həmin gün Ucar rayonuna səfəri çərçivəsində "Ucar Aqro" MMC-nin quş kəsimi və broyler fabriklərinin fəaliyyəti, "Fermer" yol-istirahət mərkəzində yaradılan şəraitlə tanış olub.

Ucar Rayon Mərkəzi Xəstəxanasının yeni binasının, Ucar Gənclər Mərkəzinin, Yeni Azərbaycan Partiyası rayon təşkilatının yeni inzibati binasının, Ucar Tarix-Diyarşünaslıq Muzeyi üçün inşa olunan yeni binanın açılışlarında iştirak edən dövlətimizin başçısı görülən işlərdən razılığını bildirib, tapşırıq və tövsiyələrini verib.

Prezident İlham Əliyev Ucar şəhərinin su təchizatı sisteminin yenidən qurulması layihəsinin başa çatdırılması münasibətilə təşkil olunan mərasimdə iştirak edib, burada yaradılmış şəraitlə tanış olub, şəbəkəyə suyun verilməsini bildiren düyməni basıb.

Daha sonra Ucar ictimaiyyətinin nümayəndələri ilə görüşən dövlətimizin başçısı deyib: "Biz Azərbaycanda elə siyasət aparırıq ki, bütün mümkün olan risklərdən özümüzü qoruyaq, sığortalayaq və buna nail oluruz. Nəyə görə? Çünki xalqla iqtidar arasındakı birlik bunu şərtləndirir. Ona görə ki, Azərbaycan iqtisadi sahədə, beynəlxalq aləmdə müstəqil, düşünülmüş siya-



sət aparır. Bizi ancaq Azərbaycan xalqının maraqları maraqlandırır. Azərbaycan xalqının marağında nə varsa, o da olacaq. Əgər maraqlarımızın kənarlarında hər hansı bir təşəbbüs göstərilirsə, biz o təşəbbüsü qoşulmuruz. Ona görə, bəzi hallarda təzyiqlərə də məruz qalırıq. Ancaq biz əsas məqsədi təmin edirik – Azərbaycanın təhlükəsizliyi, inkişafı, insanların rifahı və xoşbəxtliyi".

Yenidən qurulan Göyçay-Ucar avtomobil yolunun açılışında da iştirak edən Prezident İlham Əliyev həmin gün Göyçay rayonuna gəlib.

Dövlətimizin başçısı əvvəlcə Göyçay şəhərinin mərkəzində xalqımızın ümummilli lideri Heydər Əliyevin abidəsi önünə gül dəstəsi qoyub. Sonra Prezident İlham Əliyev Göyçayda Gənclər Mərkəzinin açılışında iştirak

edib, Bayraq Meydanı kompleksində yaradılan şəraitlə tanış olub.

Azərbaycan Prezidentinin Göyçaya səfəri çərçivəsində rayon mərkəzinə təmiz içməli suyun verilməsinə başlanılıb. Dövlətimizin başçısı əvvəlcə "Göyçay şəhərinin su təchizatı və kanalizasiya sistemlərinin yenidən qurulması" layihəsi ilə tanış olub, sonra Şahmat Məktəbinin açılışında iştirak edib.

Göyçay Rayon Mərkəzi Xəstəxanasının binasının əsaslı təmir və yenidənqurma işlərindən sonra yaradılan şəraitlə də tanış olan dövlətimizin başçısı tibb ocağının kollektivi və rayon ictimaiyyətinin nümayəndələri ilə görüşüb. Prezident İlham Əliyev

deyib: "Biz bazar iqtisadiyyatı şəraitində yaşayırıq və açıq bazar hər şeyi tənzimləyir, o cümlədən qiymətləri. Ancaq biz gördük ki, Azərbaycanda dərman preparatlarının qiyməti qonşu ölkələrlə müqayisədə yüksəkdir. Başladıq bu məsələni araşdırmağa, gördük ki, burada çox böyük boşluqlar var, həm qaydalar, həm tənzimləmə mexanizmlərində. Ona görə indi dövlət bu missiyanı öz üzərinə götürüb. Bütün dərmanların qiyməti hər bir satışı məntəqəsində eyni olacaq. Keyfiyyət də yüksək səviyyədə olacaq. Bu, çox ciddi sosial təşəbbüsdür. Eyni zamanda, insanların sağlamlığına, xüsusilə yaşlı nəslin sağlamlığına bunun bilavasitə böyük təsiri var.

Beləliklə, Azərbaycanın sosial siyasət elə səviyyəyə qalxıb ki, digər ölkələrdə də öyrənilə bilər. Çünki həm

bazar iqtisadiyyatı, həm də sosial məsələlər paralel şəkildə həll olunur. Sosial sahə nə deməkdir? İnsanları narahat edən, onları maraqlandıran, problemlərini həll edən bir sahədir. Baxmayaraq ki, 2015-ci il iqtisadi cəhətdən ağır il olmuşdur, – il artıq başa çatır, – heç bir sosial proqramda yubanma olmamışdır. Üçünsən, hətta iqtisadiyyat üçün ağır olan 2015-ci ildə belə gözəl xəstəxanalar açılır".

"Göyçay" Su Elektrik Stansiyasının açılışında iştirak edən Prezident İlham Əliyev stansiyanı işə salıb. Şirvan kanalının Göyçay rayonunun Biğir kəndi ərazisindən keçən hissəsində tikilmiş stansiya ildə 20 milyon kilovat-saat elektrik enerjisi istehsal etməyə imkan verəcək.

Azərbaycan Prezidenti İlham Əliyevin Ucar və Göyçay rayonlarına səfəri başa çatıb.

## Avropa çempionatının qalibləri ilə görüş

Oktyabrın 2-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev polo idman növü üzrə Bakıda keçirilən birinci Avropa çempionatının qalibi olmuş Azərbaycan yığma komandasının üzvləri ilə görüşüb.

Görüşdə çıxış edən Prezident İlham Əliyev deyib: "Keçən ay Bakıda polo üzrə birinci Avropa çempionatı keçirilmişdir. Bizim milli komandamız bütün rəqiblərə qalib gələrək çempion titulu qazanmışdır. Bu gözəl hadisə münasibətilə sizi, ilk növbədə idmançılarını, məşqçiləri, idman mütəxəssislərini, Atıcılıq Federasiyasının nümayəndələrini ürəkdan təbrik edirəm. Bu, doğrudan da böyük, gözəl qələbədir.

Avropa çempionatı ilk dəfə keçirilmişdir. Bildiyimə görə, çempionatın keçirilməsinin təşəbbüskarı da Azərbaycan Atıcılıq Federasiyası olmuşdur. Çempionat yüksək səviyyədə keçirilmişdir. Yəni, bu da təbdir, çünki Azərbaycanda bütün beynəlxalq idman yarışları ən yüksək səviyyədə keçirilir. Əlbəttə ki, bizim komandamız öz gücünü göstərdi. Bu, bizim növbəti idman qələbəmizdir.

Polo idman növü bizim xalqımıza çox yaxındır, bizim çövkən milli idman oyununa çox oxşayır. Əlbəttə ki, bizim idmançılarımızın təcrübəsi də kifayət qədər böyükdür. Ancaq Avropa çempionatı çox mötəbər idman yarışdır. Bildiyimə görə, bu çempionatda

çox güclü komandalar iştirak etmişlər və mübarizə də çox gərgin idi. Siz xalqımızı, azarkeşləri sevindiriniz. Bir daha demək istəyirəm ki, Azərbaycan öz idman gücünü göstərmişdir.

Bu vaxta qədər biz dəfələrlə bütün mötəbər yarışlarda ləyaqətlə çıxış etmişik. Müxtəlif idman növləri üzrə bizim dünya, Avropa, Olimpiya çempionlarımız var. Bu idman növündə də Azərbaycan tarixə öz adını yazdı. Çünki birinci çempionat Bakıda keçirildi və birinci qalib də Azərbaycan komandası oldu.

Azərbaycan artıq dünyada idman ölkəsi kimi özünü təqdim edə bilib və idmançılarımız bizi çox sevindirir. Bütün bölgələrdə idmanla məşğul olmaq üçün gözəl şə-



rait – olimpiya-idman kompleksləri, idman meydançaları var. Gənclər idmana çox meyillidirlər. Bu da gəncləri sağlam ruhda və fiziki cəhətdən sağlam şəraitdə böyüdəcəkdir, yaxşı tərbiyə alacaqlar. İdmanla məşğul olanların bö-

yük əksəriyyəti məişətdə də nümunə olur. Biz idmançılarımızla fəxr edə bilərik. İdmanla məşğul olan insan həm fiziki cəhətdən, həm mənəvi cəhətdən sağlam, dəyərli vəntəndə olur. Mən də çox istəyirəm ki, bizim gənclərimiz

güclü, fiziki, mənəvi cəhətdən hazırlıqlı, Vətənə bağlı, vətənpərvər olsunlar. Vətənpərvərlik hissələrini idman qədər gücləndirən ikinci amil bəlkə də çətin ki, tapılsın. Yəni, idman bütün cəmiyyəti birləşdirir və əlbəttə ki, qə-

ləbə qazanılarda bütün xalq buna sevinir. İdman yarışları o mübarizə, o rəqabət formasıdır ki, burada nəticələr göz qabağındadır. Ölkələrimiz müxtəlif inkişaf dinamikaları var. Ancaq Olimpiya Oyunlarında, dünya çempionatlarında hər şey açıq-aydın görünür: kim birinci yerdədir, kim ikinci yerdədir. İdmanın inkişafı hər bir ölkənin ümumi inkişafını göstərir. Ona görə, dünya, Avropa çempionatlarında, Olimpiya Oyunlarının nəticələrinə fikir versək görərik ki, birinci yerlərdə adətən inkişaf etmiş ölkələr qərarlaşır. Azərbaycan bu ölkələrin arasındadır".

Prezident İlham Əliyev əldə olunmuş nailiyyətdə komandanın məşqçisinin xidmətlərini xüsusi qeyd edib.

### • TƏHSİL


3



Müəllimlər Günü münasibətilə tədbir keçirilib

### • SOSIAL

5



Sakinlər yeni mənzillərinə köçürlər

### • ƏMƏKDAR MÜƏLLİM

6



"Aldığım fəxri ad kollektivimizin fəaliyyətinə verilən yüksək qiymətdir"

### • CƏMIYYƏT

7



Ümumbəşəri bəla olan QİÇS-ə qarşı mübarizə daha da gücləndirilməlidir



# Müəllimlər Günü münasibətilə tədbir keçirilib



M.ORUCOV

Oktyabrın 5-də YAP Binəqədi rayon təşkilatının inzibati binasında Binəqədi Rayon İcra Hakimiyyəti və Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqının Binəqədi Rayon Komitəsinin birgə təşkilatçılığı ilə Beynəlxalq Müəllim Günü münasibətilə geniş tədbir keçirilib.

Tədbirdə rayon icra hakimiyyəti başçısının birinci müavini İlqar Süleymanov, RİH başçısının müavinləri, millət vəkili Aqil Abbas, Bakı şəhəri üzrə Təhsil İdarəsinin müdir müavini Hüseyn Əsgərov, əməkdar müəllim, Respublika Təhsil Şurasının sədri, professor Əjdər Ağayev, Bakı Pedaqoji Kadrların İxtisasartırma və Yenidənəzrlənmə İnstitutunun rektoru, Binəqədi rayon Ziyalılar Cəmiyyətinin sədri, professor Asəf Zamanov, Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı Respublika Komitəsi sədrinin müavini Mirzə Cəfərzadə, həmin komitənin Binəqədi rayon şöbəsinin sədri Almaz Hacıyeva və rayon ərazisində fəaliyyət göstərən təhsil müəssisələrinin əməkdaşları iştirak ediblər.



Tədbirdə çıxış edən millət vəkili Aqil Abbas müəllimlik peşəsinin məsuliyyəti və şərəfli iş olduğunu bildirərək qeyd edib ki, bu peşə sahibləri yüksək əqidəyə,

mədəniyyətə və mənəviyyətə malik olaraq daim düzgün vətəndaşlıq mövqeyi nümayiş etdirməlidirlər: "Bütün dövrlərdə müəllim ömüvi yüksək qiymətləndirilib. Tarixi şəxsiyyətlərin bu insanlar haqqında dəyərli fikirləri, həmişə olduğu kimi, indi də öz əhəmiyyətini qoruyur. Müəllim gənc nəslin mənəvi aləminin memarı, cəmiyyətin



etibar etdiyi şəxsdir. Cəmiyyət ən əziz, ən qiymətli sərvətini - uşaqları, öz ümidini, öz gələcəyini müəllimə etibar edir".

Hüseyn Əsgərov çıxışında bildirib ki, müəllim yüksək

uşaqları, gəncləri Vətənə məhəbbət ruhunda təربيə edir, onları torpaqlarımızın müdafiəsinə hazırlayır. Müəllim özündə zahiri və daxili mədəniyyəti, nəzər əxlaqi keyfiyyətləri, düzlük, ədalətlik, xeyirxahlıq, humanizm, sadəlik hissələrini cəmləşdirməlidir. O, dərin biliyə, erudisiyaya malik olmalıdır. Bilik müəllimin əsas silahıdır. Bi-

zim gələcəyimiz bu silahdan çox asılıdır".

Əjdər Ağayev isə qeyd edib ki, müəllim yüksək nüfuz sahibi və uşaqlara nümunə olmalıdır. Dərin bilik, mədənilik, mənəvi keyfiyyətlər müəllimin nüfuzunu daha da yüksəldir. O, Binəqədi rayonunda təhsilin inkişafına diqqətlə yanaşıldığını tədbir iştirakçılarının nəzərinə çatdırıb: "Bu gün Binəqədə təhsilin uğurlarından ürəklə danışmaq olar. Bütün bu uğurlar ölkə başçısının, həmçinin rayon rəhbərliyinin təhsilə göstərdiyi diqqət və qayğının nəticəsidir".

Tədbirdə iştirak edən digər çıxışçılardan sonra Binəqədi Rayon İcra Hakimiyyəti başçısının adından müəllimləri təbrik edən İlqar Süleymanov bir sıra sahələrdə olduğu kimi, ölkə təhsilinin inkişafında da yadda qalan uğurların əldə olduğunu bildirib. Vurğulayıb ki, Prezi-

dent İlham Əliyevin təhsilə, bu sahədə çalışan insanlara diqqət və qayğısı heç də təsadüfi deyil: "Dövlət başçısı çıxışlarının birində deyib: "İnkişaf etmiş ölkələrin təcrübəsinə nəzər salsaq görürük ki, orada təhsil yüksək səviyyədədir, yeni texnologiyalar tətbiq olunur. Ümumiyyətlə, dünyada gedən tərəqqinin əsas əlaməti və səbəbi bilikdir, savaddır. Ona görə, Azərbaycanda yeni gənc nəslin yetişdirilməsi və tərbibə olunmasında təhsilin, məktəbin çox böyük əhəmiyyəti var". Dövlət başçısı orta məktəblərdə oxuyan şagirdlərin hərtərəfli qayğı ilə əhatə olunmalarının zərurətini, onların layiqli vətəndaş kimi böyümələrinin mühüm əhəmiyyət daşıdığını qeyd edib: "Azərbaycanda bugünkü uşaq 10 ildən, 20 ildən sonra necə vətəndaş olacaq, Vətəni necə sevacək, Vətən uğrunda necə vuruşacaq, Vətən üçün nə edəcək - bax, bütün bunların

təmali məktəblərdə qoyulur. Ona görə təhsilə diqqət, sadəcə olaraq, bir inkişaf istiqaməti deyil. Bu, global, ölkə üçün həlledici məna daşıyan bir siyasətdir. Əgər təhsillə bağlı məsələlər düzgün həll olunmasa, bu siyasət, bizim bütün başqa uğurlarımız heç bir səmərə verməz". Bu amili nəzərə alan ölkə Prezidenti təhsil siyasətinə xüsusi önəm verir. Təhsil sahəsində önəmli islahatlar həyata keçirilir. Bununla əlaqədar müxtəlif dövlət proqramları uğurla icra olunur. Həmin proqramlar əsasən məktəblərin maddi-texniki bazası gücləndirilir, zəruri avadanlıqlarla təchiz edilir".

Tədbirin sonunda təhsil sahəsində qazandıqı uğurlara və rayonun ictimai həyatında fəal iştirakına görə bir qrup təhsil işçisi Beynəlxalq Müəllim Günü münasibətilə Binəqədi RİH başçısının fəxri fərmanı və hədiyyələrlə təltif olunub.

# Ahıllar günü qeyd olunub



MAİL AĞAXANOV

Binəqədi rayonunda 1 Oktyabr - Beynəlxalq Ahıllar Günü qeyd edilib. Binəqədi Rayon İcra Hakimiyyəti başçısının müavini Aygün Əliyeva, RİH başçısı Aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Elman Dadaşov, ərazi dairələri üzrə nümayəndələrin rəhbərləri yaşları 100-ü ötmüş rayon sakinlərinə evlərdə baş çəkərək onların bayramlarını təbrik ediblər.

Sonra Binəqədi Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə "Binəqədi" qəzetinin akt zalında təşkil olunan tədbirdə Böyük Vətən müharibəsi iştirakçıları, Milli qəhrəmanların və şəhidlərin valideynləri, aqsaqqallar və ağbirçəklər iştirak ediblər. Tədbirdə çıxış edən Binəqədi RİH başçısı Aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin məsul əməkdaşı Rauf Həsənov Beynəlxalq Ahıllar Günü'nün Binəqədi rayonunda da hər il yüksək səviyyədə qeyd edildiyini diqqətə çatdırıb Qeyd olunub ki, dövlət başçısının yürütdüyü siyasətin

Mərasimdə iştirak edən Binəqədi Rayon Aqsaqqallar Şurasının sədri Akif Rəfiyev bayram münasibətilə ahılları təbrik edərək bildirib ki, Birləşmiş Millətlər Təşkilatının Baş Məclisi 1992-ci ildə ahılların müdafiəsi ilə bağlı qətnamə qəbul edib. Həmin qətnaməyə əsasən, hər il oktyabr ayının 1-i bütün dünyada Beynəlxalq Ahıllar Günü kimi qeyd

edib. Hər il ölkə Prezidenti tərəfindən təqaüdlərin artırılmasının şahidi olur. Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevanın ahıllarla bağlı keçirdiyi sosial aksiyalar yalnız Azərbaycanda deyil, bütün dünyada xeyirxahlıq, qayğıkeşlik nümunəsi kimi dəyərləndirilir".

Binəqədi Rayon İcra Hakimiyyəti yanında İc-



olunur: "Ümummilli lider Heydər Əliyevin müstəqil Azərbaycana rəhbərliyi dövründən indiyədək hər il respublikamızda bu bayram

timai Şuranın sədri Aslan Mehdiyev çıxış edərək deyib ki, aqsaqqal sözü, ahl məsləhəti gənclərə hər zaman lazımdır: "Yaşlı nəslə, xüsusən də ahıllara dayağ durmaq, onlara köməklik göstərmək hər birimizin mənəvi borcudur. Çünki yetişməkdə olan gənc nəslin bu ruhda tərbibə olunması üçün bunlar vacib şərtlərdən biridir".

Rayonun ahl sakinlərindən Rəna Əliyeva, Məmməd Quliyev, Mikayıl Hüseynov, Məhəmməd Rövşənov, Əmirbala Məmmədov, Fatmaxanım Məmmədov və digərləri onlara göstərilən yüksək diqqət və qayğıya görə dövlət başçısına və rayon rəhbərliyinə minnətdarlıqlarını bildiriblər.

Tədbirin sonunda bir neçə ahl sakinə bayram hədiyyəsi təqdim olunub.



mahiyyətindən irəli gələrək, cəmiyyətin hər bir həssas zümresi kimi, ahılların sosial problemləri də daim diqqət mərkəzində saxlanılır, onlara hərtərəfli qayğı göstərilir.

qeyd edilir. 22 iyun 2001-ci il tarixində "Ahıllara sosial xidmət haqqında" Qanunun qəbulu da bu zümrədən olan insanlara hərtərəfli dövlət qayğısını təmin

# Quruculuq işləri davam edir

M.ORUCOV

Binəqədi rayonu 1 nömrəli sahə inzibati ərazi dairəsi üzrə nümayəndəliyin ərazisində abadlıq işləri davam etdirilir. Bu günlərdə isə rayon icra hakimiyyətinin təşəbbüsü ilə nümayəndəliyin inzibati ərazisindəki S.S.Axundov küçəsi 4 saylı yaşayış binasının qarşısında və "Binəqədi-1" MMMC-nin ərazisində əhatə edən sahədə yeni parkın inşasına başlanılıb. Bu məqsədlə həmin ünvandakı çoxmənzilli binanın qarşısı lazımsız tikililərdən, kol-kosdan təmizlənilib və artıq təmir-tikinti işlərinə start verilib.

Bu barədə qəzetimizə məlumat verən 1 nömrəli sahə inzibati ərazi dairəsinin nümayəndəsi Dilbər Şükürova bildirib ki, rayonda aparılan abadlıq-quruculuq işləri çərçivəsində S.S.Axun-



dov küçəsindəki 4 və 2 saylı yaşayış binalarının qarşısında yerləşən sahədə müasir tələblərə uyğun abad məhəllə salınacaq. Burada sakinlərin istirahəti üçün mini-park inşa olunacaq, 2 söhbətgah və 1 mini-idman meydançası quraşdırılacaq. Eyni zamanda, parkda müxtəlif növ ağacların və gül kollarının əkilməsi də nəzərdə tutulub: "Ərazidə avtomobillərin da-

yanması üçün yerlər də olacaq. Tikinti işləri rayon icra hakimiyyəti başçısının xüsusi nəzarətidədir". D.Şükürova Binəqədi RİH başçısı Aparatının məsul əməkdaşlarının tez-tez sözügedən ünvana baş çəkdiqlərini və aparılan abadlıq-quruculuq işlərinin gedişatı ilə tanış olduqlarını diqqətə çatdırıb.

Müəssisimiz son da S.S.Axundov küçəsi boyunca

yolda təmir-tikinti işlərinə başladığını qeyd edib, vurğulayıb ki, görülən işlər çərçivəsində köhnə asfalt-beton örtüyünün üst qatı qaşınaraq ərazidən daşınıb. Ehtiyac olan yerlərdə yol yatağı bərkidildəndən sonra bu əraziyə yeni asfalt-beton örtüyü döşənəcək. Artıq mikrorayonda məhəllə yollarının və küçələrin asfaltlanması başlanılıb.

# Sakinlərin müraciəti operativ cavablandırılır

MAİL

Yerli icra hakimiyyəti orqanları arasında ilk olaraq Binəqədi Rayon İcra Hakimiyyətində yaradılmış "Sakinlərin Müraciət Xidməti-1646" (SMX) fəaliyyətini uğurla davam etdirir. Rayon sakinlərinin qarşılaşdıqları problemlərin həlli istiqamətində operativ tədbirlər həyata keçirmək, vətəndaşlara göstərilən xidmətlərin səviyyəsini yüksəltmək üçün yaradılmış SMX vətəndaşlarla operativ ünsiyyət yaradılması, onların suallarının dərhal cavablandırılması və şikayət xarakterli müraciətlərinin qeydiyyata alınaraq icraatda göndərilməsi baxımından müntəzəmi xidmət növüdür.

Sentyabr ayı ərzində daxil olan zənglərin statistikasını öyrənmək üçün müraciət etdiyimiz SMX-nin rəisi



Anar Səfərov sorğumuza cavab olaraq bildirdi ki, 2015-ci ilin sentyabr ayında daxil olmuş müraciətlərin 209-u sukanaliziya, 75-i lift problemləri, 59-u qaz təchizatı, 8-i zibil və tullantılar, 7-si küçələrin işıqlandırılması, 39-u sakinləri narahat edən digər məsələlər, 30-u elektrik təchizatı, 7-si işə yerləşdirilmə məsələləri ilə əlaqədar olub. A.Səfərovun sözlərinə görə, ötən ay ərzində xidmətə 15 təşəkkür müraciəti də daxil olub.

yətə müvafiq izahat verilib".

Xidmət rəisi bildirib ki, sentyabr ayında daxil olmuş müraciətlərin 209-u sukanaliziya, 75-i lift problemləri, 59-u qaz təchizatı, 8-i zibil və tullantılar, 7-si küçələrin işıqlandırılması, 39-u sakinləri narahat edən digər məsələlər, 30-u elektrik təchizatı, 7-si işə yerləşdirilmə məsələləri ilə əlaqədar olub. A.Səfərovun sözlərinə görə, ötən ay ərzində xidmətə 15 təşəkkür müraciəti də daxil olub.





# Sakinlər yeni mənzillərinə köçürlər

MƏHƏBBƏT ÖRUCOV  
FOTO: MAIL

Bakı şəhəri, Binəqədi rayonu, Azadlıq prospekti 200/36 ünvanında yerləşən 16 mərtəbəli yaşayış binasında yangından sonra təmir-bərpa işləri başa çatıb. Məlum hadisə zamanı yanmış mənzillərin hamısı təmir edilərək sakinlərə tələb olunan standartlara uyğun şəkildə təhvil verilib. Bina lazımı təhlükəsizlik vasitələri ilə təchiz edilib, otaqlar təyinatı üzrə avadanlıqlarla tam təmin olunub. Artıq sakinlərin yeni mənzillərə köçürülməsi prosesinə başlanılıb.

Deiyilənlərlə yerində tanış olmaq üçün adçəkikən ünvanında olduq. Qeyd edək ki, binanın təmir-bərpasının yüksək keyfiyyətlə aparıldığı və müasir standartlara cavab verdiyi elə binanın zahiri görünüşündən də hiss edilir. Təmir-tikinti işlərindən sonra binanın əvvəlki görünüşündən əsər-ələmət qalmayıb və sakinlərə müasir tikinti standartlarına uyğun şəkildə təhvil verilib. Sovetlər dönmündə istifadə edilən binada təmirdən sonra lift sistemindən tutmuş, istilik sistemində və yangından təhlükəsizliyə qədər hər şey nəzərə alınıb. Təhvil verilən mənzillər mebel, vanna otağı aksesuarları, paltaryuyan maşın, qaz sobası kimi məişət texnikası ilə təchiz edilib. Əvvəlki təmir ilə indiki vəziyyət arasında böyük fərq

olduğunu söyləyən mənzil sahibləri bizimlə söhbətlərində bildirdilər ki, evləri əvvəlcədən deyilən müddətdə təmir olunaraq təhvil verilib. Bundan əlavə, hər bir mənzil sahibinə 15-20 min manat məbləğində kompensasiya ödənilib.

19 sayılı mənzilin sahibi Şəfiqə Mazanova vurğuladı ki, ona məxsus 2 otaqlı mənzil müasir tələblərə uyğun təmir edilib: "Mənzildəki otaqlar və mətbəx mebellə

etməyi unutmadı: "Əvvəllər binada belə şeylər yox idi. Demək olar ki, binanın girişi və dəhliz hissəsi yenidən qurulub. Pirləkənlər bir qədər genişləndirilib. Sovet dövründən qalan binada müasir yangından müdafiə sistemi quraşdırılıb, lift yenilənib. Təmirdən sonra bütün mənzillər isti və soyuq su ilə təmin olunub".

24 sayılı mənzilin sakini Əli Qafarov da binada görülmüş işlərdən razı qaldığını

xırda-para işlər qalıb ki, o da yavaş-yavaş düzələcək".

Qeyd edək ki, mənzillərin sakinlərə təhvil verilməsi prosesində Binəqədi Mənzil Kommunal Təsərrüfatı Birliyi rəhbərliyinin xüsusi tapşırığı əsasında əraziyə nəzarət edən 72 sayılı MKİS-in əməkdaşları da yaxından iştirak edirlər. MKİS-in rəisi Vahid Balayev sözlərinə görə, sakinlərin mənzillərə köçürülməsi prosesi uğurla icra olunur: "Hazırda binada



təchiz olunub. Elektrik sobası və paltaryuyan maşın quraşdırılıb. Binanın girişi və dəhlizi də lazımı səviyyədə təmir edilib. Bütün bu işlərə görə cənab Prezident İlham Əliyevə öz dərin minnətdarlığımızı bildiririk". Ş.Mazanova görülən işə görə inşaatçılara da təşəkkür

söylədi: "Bina və mənzillərimiz yüksək səviyyədə təmir olunub, sağ olsunlar. Üç otağın hamısının qapı və pəncərələri dəyişdirilib, döşəməyə parket vurulub. Otaqlar mebellə təmin olunub, mətbəxdə elektrik sobası quraşdırılıb. Mənzillərə isti və soyuq su verilir, lift yenilənib. Bəzi

yaşayan sakinlərin 98 faizi mənzillərinə qayıdıb. Binada 58 mənzil var".

Ərazidə olarkən binanın təmirini həyata keçirən "Azəraqartikinti" Açıq Səhmdar Cəmiyyətinin səhə rəisi Sənan Şükürova da görüşdük. Onun sözlərinə görə, binanın daxilində bütün işlər tamamlandı, hazırda təmizlik işləri aparılır, həyati abadlaşdırılır. Tikinti şirkəti binanı yaxın günlərdə təhvil verəcək: "Beş ay müddətində burada 500 nəfər 24 saat çalışıb. Bu gün də fəhlələr, suvaqçılar, elektriklər növbə çəkirlər ki, nəse problem çıxsə, dərhal aradan qaldırınsınlar".

Mənzillərdə bütün avadanlıqların quraşdırıldığını, mebel dəstlərinin yerləşdirildiyini deyən iş icraçısının sözlərinə görə, sovet dönmündə tikilmiş bu binada insanların təhlükəsizliyi ilə bağlı xeyli qüsurlar olub: "Təmir zamanı binada əlavə bərkitmə işləri aparıldı. Sakinlərin təhlükəsizliyi ilə bağlı mərkəzləşdirilmiş onlayn sistem quraşdırıldı. Bu sistemin köməyi ilə binada yangın təhlükəsinin qarşısı dərhal alınacaq. Mənzillərdəki hamamlara və pilləkən boşluqlarına təmiz hava vurmaq üçün yeni havalandırma sistemi quraşdırılıb".

Binanın divarları keyfiyyətli boya ilə rənglənib, döşəmə mərmərlə işlənib. Mərmər materialdan yalnız pilləkənlərdə deyil, dəhlizdə və mənzillərin eynyanında da istifadə olunub.



# İnsanların sağlamlığı keşiyində...



SIYAVUŞ ƏMİRLİ

Ölkəmizdəki sürətli iqtisadi inkişaf bütün sosial sahələrin, o cümlədən səhiyyənin inkişafına əsaslı təkan verib. Səhiyyə sahəsinə ayrılan büdcə vəsaitlərinin ildən-ilə artırılması Azərbaycanı aparıcı texnologiyalarla, müasir tibbi avadanlıqla təchiz olunan yeni tibb mərkəzlərinin yaradılmasına təmin edib. Səhiyyənin prioritet sahələri üzrə qəbul olunan 11 dövlət proqramının həyata keçirilməsi xəstələrə göstərilən tibbi xidmətin səviyyəsinin xeyli dərəcədə yüksəlməsinə, xəstəliklər üzrə müayinələrin yüksək səviyyədə aparılmasına, xəstələrin dərmanla təchizatının əhəmiyyətli dərəcədə yaxşılaşmasına imkan verib. Bu gün əminliklə demək olar ki, Azərbaycanda səhiyyənin müxtəlif sahələrində tibbi xidmətin keyfiyyətinin dəim yüksəldilməsi prioritet istiqamətlərdən biridir.

Sağlam insan sağlam cəmiyyətin yaradıcısıdır. İnsanların sağlamlığının keşiyində duran həkimlik peşəsi də insanlar tərəfindən həmişə hörmətlə qarşılanıb. Çünki həkimin işi bilavasitə insanların sağlamlığını qorumaqla bağlıdır. Həkimlik həm də dünyada ən humanist peşələrdən biri sayılır. İnsan doğulduğu gündən həkimlə təmasda olur, həyatı boyu daim həkimlərin diqqət və qayğısına ehtiyac duyar, onların şəfəli əllərindən nicat tapır. Bu mənada, həkimlik peşəsi müqəddəs bir missiyanı daşıyıcısı deməkdir. Məhz bu amilləri nəzərə alan ulu öndər Heydər Əliyev deyirdi: "Həkimlik sənəti dövrü-qədimdən şəərəfli və hörmətli sənət olmuşdur. Həkimlik sənəti indi də ən şəərəfli, ən hörmətli sənətlərdən biridir. Mən hesab edirəm ki, dünyada heç bir sənət tapa bilməzsən ki, həkimlik kimi hər bir insana lazım olsun. Yer kürəsində insanların həərəsi öz fəaliyyətini bir sahədə göstərir. Hər bir sahə lazımdır. Amma özünü həkim sənətinə, insanların sağlamlığına, səhhətinə həsr edənlər ən qiymətli insanlardır".

"Binəqədi" qəzetinin "Sakinlərlə bir gün" rubrikası çərçivəsində bu dəfə 7-ci mikrorayonda yerləşən 25 sayılı poliklinikada müayinədən keçən rayon sakinləri ilə görüşdük. Əvvəla bildirək ki, 1966-cı ildə yaradılan bu tibb ocağının 50 yaşına az qalıb. Yarım əsrlik yaşı olan poliklinika özünəməxsus ənənələrə malikdir. Müasir, geniş, yeni avadanlıqlarla təchiz olunmuş poliklinikada ilik baxışdan insana keçirən müsbət aura hökm sürür.

Poliklinikanın baş həkimi Xatirə Xəlilova bizimlə söhbətində bildirdi ki, ölkəmizdə səhiyyə sahəsində həyata keçirilən proqram-

ların başlıca istiqamətlərini tibb müəssisələrinin təmir və bərpası, onların ən müasir avadanlıqlarla təchiz olunması, vətəndaşların pulsuz dərman vasitələri və preparatlarla təminatı, müalicəsi, regionlarda diaqnostika mərkəzlərinin tikilib istifadəyə verilməsi, xüsusilə uşaqların bütün tibbi xidmətlərə yüksək səviyyədə əhatə olunması təşkil edir: "Biz də dövlətimiz tərəfindən göstərilən diqqət və qayğıdan yararlanmaq sakinlərimizə nümunəvi xidmət göstərməyə çalışırıq. Hazırda bizim poliklinikada insanların müayinə və müalicəsi üçün bütün şərait var. Müəssisəmizdə 106 tibb işçisi fəaliyyət göstərir, on-

ların başlıca istiqamətlərini tibb müəssisələrinin təmir və bərpası, onların ən müasir avadanlıqlarla təchiz olunması, vətəndaşların pulsuz dərman vasitələri və preparatlarla təminatı, müalicəsi, regionlarda diaqnostika mərkəzlərinin tikilib istifadəyə verilməsi, xüsusilə uşaqların bütün tibbi xidmətlərə yüksək səviyyədə əhatə olunması təşkil edir: "Biz də dövlətimiz tərəfindən göstərilən diqqət və qayğıdan yararlanmaq sakinlərimizə nümunəvi xidmət göstərməyə çalışırıq. Hazırda bizim poliklinikada insanların müayinə və müalicəsi üçün bütün şərait var. Müəssisəmizdə 106 tibb işçisi fəaliyyət göstərir, on-

laraciyərində olan problemlərdən şikayətçi idi. Həkimin sözlərinə görə, Şəfiqə xanım uzun müddətdir ki, poliklinikada qeydiyyatdadır, müalicənin aparılma qaydalarına uyğun olaraq, mütəmadi qaydada müayinələrdən keçir. Bizimlə söhbətində Şəfiqə xanım tibbi xidmətdən razılığını bildirdi: "25 sayılı poliklinikanın kollektivinin göstərdiyi tibbi xidmətdən çox razıyam".

Fürsətdən istifadə edib xəstəxananın baş həkiminin müalicə işləri üzrə müavini Kamil Bəkirova da söhbət edirik. Onun sözlərinə görə, son illər bir çox xəstəliklərdə artım müşahidə edilir: "Xüsusən şəkərli diabet xəstələrinin sayı artmağa



başlayıb. Əsas səbəb kimi stress faktorlarını, eləcə də gündəlik həyatda problemləri göstərə bilərik. Təkcə Azərbaycanda deyil, bütün dünyada şəkərli diabetin artması müşahidə olunur. Sevindirici haldır ki, bizim poliklinikanın xidmət göstərdiyi ərazidə yoluxucu xəstəliklərin sayı ildən-ilə azalır. Vərəm və digər infeksiyon xəstəliklərə poliklinikanın xidməti ərazisində nadir hallarda rast gəlinir. Əgər 15-20 il əvvəl bu xəstəliklər kütləvi xarakter almışdısa, indi demək olar ki, yox dərəcəsindədir. Cinsi yolla yayılan xəstəliklərə isə bu vaxtdakı rast gəlinməyib".

Digər həmsöhbətimiz dizlərindəki ağrılardan əziyyət çəkən Vaqif Əliyev oldu. Həkimlərin diqqət və qayğısından söhbət açan Vaqif Əliyev ona göstərilən tibbi yardımdan razılıq edir: "Oynaq ağrıları ilə bağlı bu poliklinikada müalicə olunuram. Tam səmimi deyərim, həkimlərdən hər zaman yüksək qayğı, diqqət və müalicəmlə bağlı peşəkərlilik görmüşəm. Burada baş həkimdən tutmuş tibb bacısına qədər, mehriban və gülərüz bir kollektiv var. Sizin qəzet vasitəsilə bir daha sağlamlığımızın keşiyində duran bütün insanlara təşəkkür edirəm".

İnanırlı ki, zəngin ənənələri və təcrübəsi olan bu tibb müəssisəsi uşaqların sağlamlığı naminə bundan sonra da qarşısında dayanan vəzifələri əzmlə yerinə yetirəcək.





## Nobel mükafatlı türkdən ilk açıqlama

Kimya üzrə Nobel mükafatı alan üç alimdən biri, türk əsilli ABŞ vətəndaşı Əziz Sancar mükafata bağlı ilk açıqlamasını verib.

Bu ilin Nobel ödülnü alan alim mükafatı qazanmağına təəccübləndiyini söyləyib:

“Yarım saat əvvəl telefon zəngi alırdı. Həyat yoldaşım telefonu açdı mənə oyağdı. Heç gözləmədim. Çox təəccübləndim”.

Nobel Media mərkəzindən Adam Smitin suallarına cavab verən alimə mükafatı qazanan ilk türk olduğunu



xatırladanda Ə.Sancar alim olaraq ilk olduğunu qeyd edib:

“Alim olaraq bəli, amma Orxan Pamuk 2006-cı ildə Ədəbiyyat üzrə Nobel mükafatını qazanmışdı”.

## “Türk axını” layihəsinin bir il gec həyata keçirilməsi istisna deyil



“Qazprom” “Türk axını” qaz boru kəməri (Turkish Stream) layihəsinin bir il gec həyata keçirilməsi istisna deyil.

Bu sözləri “Qazprom”-un vitse-prezidenti Aleksandr Medvedev deyib. O, layihənin bir il gec reallaşdırılması ilə hər hansı bir pis hadisənin baş verməyəcəyini bildirib.

A.Medvedev Rusiya ilə Türkiyə arasında hökumətlərarası sazişin imzalanmasının vaxtının “Qazprom”-dan asılı olmadığını qeyd edib: “Türkiyədə hökumətin formalaşması üçün müəyyən vaxt lazımdır, əvvəlcədən nə isə demək çox çətindir”.

Qeyd edək ki, ötən gün “Qazprom” “Türk axını” qaz boru kəmərinin ötürücülük qabiliyyətini iki dəfəyədək azaldaraq kəmərlə 32 milyard kubmetr təbii qazın nəql olunmasına qərar verib.

Əvvəllər “Türk axını” layihəsi ilə 63 milyard kubmetr Rusiya qazının Türkiyədən keçməklə Avropaya çatdırılması nəzərdə tutulurdu. Bu həcm 47 milyard kubmetrinin Avropanın, 16 milyard kubmetrinin isə Türkiyənin daxili tələbatının ödənilməsi üçün istifadə edilməsi planlaşdırılırdı. Layihə üzrə ümumilikdə 4 kəmərin təxminən 11,4 milyard avro dəyərində olduğu bildirildi.

## Bakı avtobuslarında Wi-Fi nə vaxt tətbiq olunacaq?

Yeni avtobuslarda Wi-Fi avadanlıqları qurulub və hazırda onları fasiləsiz internetlə təmin edəcək operator seçilir. Bunu Trend-ə açıqlamasında “Baku Bus” MMC-nin direktor müavini Vüsal Kərimli deyib. V.Kərimli bildirib ki, “Baku Bus” MMC-yə məxsus avtobuslar tam xəttə buraxıldıqdan sonra Wi-Fi məsələsi də öz həllini tapmış olacaq:

“Baku Bus” MMC tərəfindən bütün işlər mərhələli şəkildə həyata keçirilir. Wi-Fi məsələsi son nöqtədir.



Hazırda əsas məqsədimiz ictimai nəqliyyatda bizə verilmiş marşrut xətləri üzrə tək-

milləşdirmə işləri aparmaqdır. Wi-Fi mobil telefon üzərindən olacaq. Şəbəkələrdə bəzən in-

ternetə qoşulmalarda kəsintilər olur. Gələcəkdə qoşulmada kəsinti olmadıqda, sərnəşin “Baku Bus” MMC-dən narazı olacaq. Ona görə də biz prosedürə tam hazır olduqdan sonra avtobuslarda internetlə təmin etməni tətbiq etmək istəyirik”.

Xatırladaq ki, “Baku Bus” MMC Bakı Şəhər İcra Hakimiyyətinin tabeliyində yaradılıb. “Baku Bus” MMC-yə məxsus 150 avtobus Fransa istehsalı olan “Iveco” markalı avtobuslardır. Onlar Azərbaycan büdcəsinə 68 milyon ABŞ dollarına başa gəlib.

## Dollarla götürülən kreditləri manata çevirəndə diqqətli olmaq lazımdır

“Xarici valyuta, xüsusən də ABŞ dolları ilə olan kreditlərin milli valyutaya çevrilməsi ilə bağlı mürciətlərin sayı artıb. Bir sıra riteyl bankların dollarla götürülən kreditləri manata çevirməklə bağlı mürciətlərindən sonra potensial devalvasiya riskindən ehtiyatlanan vətəndaşlarımız bəzi hallarda şərtləri oxumadan belə buna razılıq verirlər. Nəticədə, kommersiya bankları nəinki məzənnə, hətta digər riskləri belə kredit müqaviləsinə transfer etməklə yeni müqavilələr hazırlayırlar”. Bu sözləri İqtisadi və Sosial İnkişaf Mərkəzinin sədri, iqtisadçı alim Vüqar Bayramov deyib.

Onun sözlərinə görə, ABŞ dolları ilə götürülən kreditləri manata çevirən zaman bir sıra şərtlərə diqqət yetirilməlidir: “Bankların əksəriyyəti belə əməliyyatlarda dollar ilə olan məbləği manata çevirən zaman

müddəti uzatmaqla kredit sahibindən əlavə ödənişi təmin edirlər. Məsələn, kredit müqaviləsinin bitməsinə 7 ay qalmış anlaşmanı milliləşdirən zaman bank yeni müqavilədə müddəti 12 ay göstərməklə ümumi ödəniləcək kredit məbləğini süni şəkildə şişirdir. Əksər hallarda kommersiya bankı vətəndaşa kredit üzrə faizin dəyişdirilmədiyini bildirsə də uzadılan müddətə faizin hesablanması ümumi kredit həcmi məbləğdən asılı olaraq 15-20 faiz artırır. Bu isə birbaşa uzadılan müddət üçün faizin hesablanması ilə bağlıdır. Bununla da, kredit götürən artıq vəsait ödəmək məcburiyyətində qalır. Bu da ümumi kredit məbləğində yeni faizlər hesabına artımlarla nəticələnir. Müddət uzadan və həmin dövrə faiz hesablayan banklar aylıq ödənişi azaltsa da son nəticədə daha çox pulun ödənilməsinə təmin



edilər. Bu baxımdan, aylıq ödənişin azalmasına deyil, müqavilə müddəti bitənədək ödəniləcək məbləğə diqqət yetirmək lazımdır. Uzadılan müddətdə aylıq ödənişin azaldılması əksər hallarda heç də krediti olan üçün uduş kimi qiymətləndirilməməlidir”.

Ekspert əlavə edib ki, konvertasiya məzənnəsinə diqqət yetirmək lazımdır: “Kommersiya banklarının əksəriyyətinin də manatın xarici valyutalara

konvertasiya məzənnəsi valyuta dəyişmə məntəqələrinin kursu ilə tamamilə fərqlidir. Buna görə də, sərfəli olmayan məzənnə ilə konvertasiya krediti götürənin elə müqavilə bağlanan anda uduşması deməkdir. Deməli, kommersiya banklarında kredit müqavilələrində dəyişiklik edən zaman diqqətli olmaq və prosesdə bankların deyil, vətəndaşlarımızın qazanmasını təmin etmək, həm də kredit götürənlərin özündən asılıdır”.

## Neftin qiymətinin artması yenidən bazar dəyişkənliyinə səbəb olacaq



Neftin qiymətinin artımının ilkin əlamətləri görünür. Lakin qlobal bolluq nəzərə alındıqda bazarda qiymətlər yavaş-yavaş artacaq. “Royal Dutch Shell”-in baş icraçı direktoru Ben van Beurden bu qənaətdədir. Qiymətin artması üçün daha çox vaxt lazım olduğunu deyən B.Beurden bildirib ki, tələb ilə təklif balansını vacib şərtidir. O, uzun müddət hasılatın azalması fonunda ABŞ-in yenidən maliyyələşdirmə mənbələri tapmaq üçün səy göstərəcəyini deyib. Qeyd edib ki, qiymət artımı yenidən bazar dəyişkənliyə səbəb olacaq və ABŞ-da şist neft hasılatının artımının yeni bir dövrü başlayacaq. Qeyd edək ki, “Brent” markalı neftin bir barelinin qiyməti bu gün 52,92 dollar olmaqla sentyabrın 1-dən indiyədək ən baha qiymətə satılıb.

Analitiklər “Brent”-in qiymətinin bahalaşmasına Rusiyanın Suriyada həyata keçirdiyi hava hücumlarının təsir etdiyini bildirirlər. Neft bazarında xüsusilə son iki gündə alışıların artdığına diqqətli çəkən analitiklər “Brent” neftinin barrel qiymətinin 52,6 dollar səviyyəsində qalacağını, hətta 55 dollara qədər bahalaşmasının gündəmə gələcəyini qeyd edirlər.

Qərbi Texas növü xam neft – “Layt”-in bir barelinin qiyməti isə dünən 49 dollar səviyyəsində keçmiş və bu gün də 49,70 dollar səviyyəsinə çataraq iyulun 22-dən bu vaxtadək ən baha qiymətə satılıb. Analitiklər “Layt”-in qiymətinin artacağı təqdirdə 50,2 dollara çatacağını, ucuzlaşdıqda isə 46,5 dollar səviyyəsində qalacağını bildirirlər.

“Brent” markalı neft hazırda bu ayın ən baha qiymətinə satılır

## Manatın məzənnəsinin dəyişməsi üçün fundamental əsas yoxdur

“Digər ölkələrdən fərqli olaraq, Azərbaycanın tədiyyə balansında defisit yox, profit var”. Bunu Azərbaycan Mərkəzi Bankının (AMB) sədr müavini Xəqani Abdullayev bildirib.

X. Abdullayevin sözlərinə görə, hələlik manatın məzənnəsinin dəyişməsi üçün fundamental əsas yoxdur. “O ölkələrdə kəskin dəyişmələr olur ki, orda tədiyyə balansına valyuta daxil olmaları nəticəsində kəskin azalması və yaxud defisite keçmə ehtimalı olur. Bizim tədiyyə balansı hələ ki, tarazlaşdırılmış vəziyyətdədir. Bu baxımdan düşünmürük ki, manatın məzənnəsinin kəskin oynaması üçün bir əsas var. Valyuta bazarında

tam tarazlıq var. Bu gün valyuta bazarında valyutaya tələbat stabilləşib. Təklif kanallarında da stabilləşmə var. Bu tarazlıq baxımdan düşünmürük ki, bugünkü günə manatın məzənnəsinin ciddi dəyişməsinə əsas var”, - sədr müavini deyib.

Üzən məzənnə siyasətinə keçid gəlinə, X. Abdullayev bildirib ki, AMB-nin ortamüddətli dövr üçün manatın məzənnəsinin çevikliyinin artırılması ilə bağlı yol xəritəsi var: “Düşünürük ki, ortamüddətli dövrdə bu yol xəritəsini uğurla reallaşdırıla bilər. Lakin bu il və gələcək üçün manatın məzənnəsinin kəskin dəyişməsinə zərurət görmürük”.

## Putin: Hələ tezdir



Rusiyanın Xəzər donanmasının gəmiləri yüksək dəqiqlikli silahlardan istifadə etməklə İŞİD-in Suriyadakı obyektlərini atəşə tutub. Trend-in RIA Novosti-yə istinadən verdiyi məlumata görə, bunu Rusiya Prezidenti Vladimir Putin müdafiə naziri Sergey Şoyqu ilə görüşündə deyib.

Onun sözlərinə görə, bütün hədəflər vurulub: “Təqribən 1500 kilometr məsafədən bütün nəzərdə tutulan hədəflərin vurulması müdafiə sənayesi müəssisələrinin yaxşı

hazırlığından və şəxsi heyətin yaxşı təlim keçməsindən xəbər verir”.

V.Putin qeyd edib ki, belə növ münaqişələrin siyasi məsələlərin həll edilməsi ilə başa çatmalıdır: “Rusiyanın Hava Kosmik Qüvvələri Suriya ordusunun quruda İŞİD-ə qarşı əməliyyatlarını dəstəkləyəcək”.

Prezident əlavə edib ki, Suriyada əməliyyatların nəticələrinə yekun vurmaq tezdir, lakin artıq görülmüş işlər yüksək müsbət qiymətə layiqdir.

Binəqədi Rayon İcra Hakimiyyətinin  
Sakinlərin  
Müraciət Xidməti

Sizin zənginiz bizim üçün çox əhəmiyyətlidir!

www.binegedi-ih.gov.az